

# Orta və kiçik sahibkarlığın inkişafı prioritetdir

*İxrac potensialını artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araştırılması, müəyyən edilməsi istiqamətində ciddi işlər aparılmalıdır*

**A**zərbaycanda bütün layihələr dünya standartlarına uyğun, kompleks şəkildə həyata keçirilir. Hər bir sahədə — ağır, yüngül, yeyinti, emal sənayesində, aqrar sektorda iri layihələr reallaşdırılıb və yenilərinin bünövrəsi qoyulur. Dövlət regionlarının iqtisadi potensialını müəyyən edir, bu rayonları inkişaf etdirmək üçün lazım olan bütün addımları atır. Bu, bir tərəfdən ölkənin bölgələrinin paralel inkişafına xidmət edir, digər tərəfdən həmin regionların öz məhsulları ile dünya bazarına çıxa bilməsinə, nəhayətdə sosial-iqtisadi inkişafın sürətlənməsinə səbəb olur.

Sənaye istehsalı ilə bağlı iri layihələr icra edilir, eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. İri layihələr arasında, əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer Kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur, — deyən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, iki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürülecek və böyük ixrac potensialı yaranacaqdır: "Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araştırılması və müəyyən edilməsi istiqamətində de ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə giriök. Çünkü indi dünyada ixrac bazarları uğrunda böyük rəq-

bət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsul-muzla girmək üçün gərək böyük səylər göstərək".

Ölkədə ixracyonümlü məhsulların artımı ilə yanaşı, dövlət başçısı tərəfindən ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırılmışdır. Belə ki, 2016-ci ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulalrı ixracı üzrə isə 33,1 faiz artıma nail olundub. Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdürü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil etmişdi. Digər tərəfdən, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, dari və çərəzlərin, heyvandarlıqla isə ət və süd məhsullarının ixracına başlanılmışdır.

Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmenistani da əhatə etmişdir. Yerli istehsalın artımı heyvandarlıq məhsullarının ekseriyəti üzrə idxlənin həcmi kəskin şəkildə azalmasına səbəb olub. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuyuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xirdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cüce üzrə 51,6 faiz azalmışdır. Bu fakt bir daha təsdiq edir ki, idxləli əvəzedən və ölkəyə valyuta getirən ixracyonümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədile dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluluğuna öz töhfəsini verəcəkdir.

Məlumat üçün bildirək ki, 2016-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dönyanın 155 ölkəsindəki tərəfdəşləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 95 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxlə olunmuşdur. Bu dövr ərzində xarici ölkələrlə 6381,4 milyon ABŞ dolları məbləğində, o cümlədən 3050,0 milyon dollarlıq ixrac və 3331,4 milyon dollarlıq idxlə əməliyyatları aparılıb. MDB üzvü dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri 41,2 faiz artaraq 231,9 milyon dollar təşkil



etmiş, digər ölkələrə isə 19,6 faiz az məhsul göndərilmişdir. İxracın ümumi dəyərinin 54,0 faizi Avropa İttifaqı ölkələrinin, 7,6 faizi MDB üzvü dövlətlərinin, 38,4 faizi isə digər ölkələrin payına düşmüşdür.

Xarici ticarət dövriyyəsinin 80,7 faizi İtalya, Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Birləşmiş Krallıq, Çin, İsrail, Tayvan, Sinqapur, Çexiya, Gürcüstan, Yaponiya, Tailand, Norveç, İndoneziya, Portuqaliya, Ukrayna və Hindistan dövlətlərinin hesabına formalashmışdır.

İxrac olunmuş məhsulların dəyərinin 19,8 faizini İtaliyaya, 9,8 faizini Fransaya, 9,2 faizini Almaniyaya, 6,8 faizini İsrailə, 6,5 faizini Tayvana, 5,3 faizini Gürcüstana, 5,0 faizini Çexiya-yaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini Türkiyəyə, 3,3 faizini Tailand'a, 2,9 faizini Portuqaliyaya, 2,5 faizini İndoneziyaya, 2,4 faizini Türkmenistana, 2,2 faizini

Hindistana, 2,1 faizini İspaniya-ya, 1,7 faizini İsveçreye, 1,2 faizini Tunisə, 1,1 faizini Livana, hər biri 1,0 faiz olmaqla ABŞ və Maltaya, qalan 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil etmişdir.

İxracın strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütłə, qara metallar və onlardan hazırlanmış məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağıları üstünlük təşkil etmişdir.

Yaxın illərdə böyük həcmdə ixrac potensialının yaranması üçün qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının əsas prioritet məsələlərdən biri olduğunu bəyan edən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu il və növbəti illərdə bu sahələr daim diqqət mərkəzində olacaq.

Şükür ƏLİZADƏ,  
"Respublika".